



**Faiq Ələkbərli**  
AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

#### IVYazı

Təbrizdə yoxsul bir ailədə anadan olan Səməd Behrəngi (1939-1967) ilk təhsilini "Dəbrəstani-Tərbiyət və Dənəşərəyi"da alıb, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Məməğan, Guşan və başqa yerlərdə ibtidai sinif müəllimi kimi çalışıb. Eyni zamanda, Təbriz Universitetinin filologiya fakültəsinin İngilis dili şöbəsində qiyabi təhsil alan Behrəngi tələbəlik illərində "Xəndə" (Gülüş) adlı həftəlik dəvar qəzeti də buraxıb. İlk ədəbi təqəridi və satirik qələm təcrübələrini bu dövrdə yazıb.

Behrəngi və onun fikir dostları, xüsusilə Behruz Dehqani Azərbaycan kəndlərində folklor nümunələri toplayıblar. 1 Mədədinin verdiyi məlumatə əsasən, onların topladıqları folklor nümunələri İran şahının qeyri-fars dillərlə əlaqədar siyasetlərinə görə çap olunmayıb. O, sonradan bu nağılları fars diline çevirərək həmkarı Behruz Dehqani ilə birlidə nəşr etdirib. Həmin nağıllar yalnız bir müddət sonra türk dilində Sirus Mədəvi vəsiyyəsilə "Azərbaycan nağılları" adı ilə Tehranda çap olunub. Eyni zamanda, onun fars dilindən Azərbaycan Türk dilinə çevirdiyi tərcümələri də dövri mətbuatda çıxıb.

Onun ilk hekayələri olan "Adət", "Binam" 1959-cu ildə dərc olunub. Bundan sonra o, "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və başqa hekaye və nağıllarını yazıb (1967-1969). Səməd bir müddət Təbrizdə nəşr olunan "Mehdi Azadi" və "Adine" qəzetlərində məqalələrlə çıxış edib. Daha sonra məqalələrini "Məcmueyi məqaleha" ("Məqalələr məcmuəsi") adı ilə kitab şəklində çap edib.

O, 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmələ şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələr təqiblərə məruz qalmagını əsas götürürək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia etsələr də, rəsmi məməberlər isə onun sadəcə çayda battığını deyirlər. Behrəngi Təbrizin ictimaiyyə qəbiristanlığında dəfn edilib.

Nabdil Oxtay onun ölümündən sonra "Səməd könlümdədir" şeirini yazıb, daha sonra isə bu şeirə musiqi bəstələib. Həmkarları onu "Azərbaycan kəndlilərinin canlı dili", "Milli mədəniyyətin oyaq vəcdanı", "Xalqa üz tutan", "Səyyar müəllim" adlandırlılar. Qulamrza

Səbri Təbrizi "Səməd Behrəngi yaradıcılığında humanizm" məqəsində yazırı: "Səməd Behrəngi ilk dəfə olaraq Azərbaycan xalqının içərisindəki odu şölələndirdi. İlk dəfə olaraq o, Azərbaycan dilinin tədrisi üçün kitablar yazdı. O, çox çətinliklərə və Pəhləvi rejiminin tezyiqlərinə baxmayaraq bir hekaqəsində yazırı ki, işləq nə qədər az olsa da, qaralıqda görünür. Səmədin bir ulduzundan min ulduzlar yarandı, balaca işığı hər yeri tutdu".

Behrənginin əsərləri "Balaca Qara Balıq", "Adət", "Binam", "Ulduz və qarğalar", "Çuğundursatan oğlan" və başqalarıdır.

*Behrəngi əsərlərində xalqı-*

həyat elə bir qarış yerde o yana-bu yana gedib qayıtmadı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur!?"

*Lakin gəncliyin təmsilçisi olan Balaca Qara Balıq belə həyat tərzi ilə barışır. O, arxadan çıxmış, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu isteyini əsla anlamır və bir ağızdan deyirlər: - Başqa dünya yoxdur! Dünya elə gördüyü bu dünyadan ibarətdir.*

Balaca Qara Balıq nə anasının yalvarişlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, etəlet mühitini tərk etməyə özündə cəsət tapır.

vələrini parçalayıv və sonra da asanlıqla «qurt» eləyib udur. Balıqdan da balaca balıqların qənimidir. Lakin bu və ya digər xeyir qüvvələr Balaca Qara Balığa həmişə kömək olurlar. O, çətinliklərdən qurtularaq irəliyə doğru yolunu davam etdirir və nəhayət, gədib dənizə çıxır. Bu, onun arzuladığı geniş, azad dünyadır.

Yazıcı əsəri nikbin sonluqla tamamlamaqla gəncliyin yenilməz qüvvə olduğunu nəzərə çarpdırmaq istəmişdir. Gənclər təcrübəsiz olsalar da, daim axtardıqları, heç bir vəchle köhnəliklə barışırlar. Əsərdə Balaca Qara Balığın gəlib çatdığı genişlik gəncliyin arzuladı-

ğəsərləri: "Vətənlə sevgi arasında (şeirlər və poemalar)". (1986), "Qonşu qızın məktubları (povest və roman)" (1985), "Əmanət (povestlər)" (1991), "Sevgi əfsanəsi (şeirlər və poemalar)" (1983) və b.

Təbrizin Çayqırığı məhəlləsində anadan olan Mehəmmədəli Fərzənə (1923-2006) ilk təhsilini mehəllə məktəbində fars dilində alıb. Gənclik illərində "Qövsi" təxəllüsü ilə şeirlər də yazan Fərzənə orta məktəbi bitirdikdən sonra müəllimliklə məşğul olmağa başlayıb. Daha sonra Təbriz Universitetindəki pedagoji kurslarında təhsilini fars dilində davam etdirib.

1942-ci ildə Təbriz milli ki-

## Güney Azərbaycanda milli maarifçilik: türkçülüklər/turançılıq və azərbaycançılıq



*mızın azadlıq, birlik arzularını əks etdirmiş, insanların zülmə, istibdada qarşı mübarizə aparmağa çağırmışdır. O, daha çox "Balaca qara balıq" kitabı ilə tanınıb ki, bu əsər İran inqilabının manifesti hesab edilir. "Balaca qara balıq" İranda şah rejimə qarşı müxalif olan və rejimin qurbanına çevrilən ən məşhur əsərlərdən biridir.*

*Genişliyə, yeni dünyaya doğru gedən yolda Balaca Qara Balıq çox çətinliklərə üzləşir. Hər dəfə ölümlə üz-üzə qalır. Balaca Qara balıq düşüñür: "Ölüüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Ancaq ölümlə qarşılaşa*

Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Onlar Balaca Qara Balığın arxasında deyirlər: «Sən bizi qəflət yuxusundan oyadtın».

*Genişliyə, yeni dünyaya doğru gedən yolda Balaca Qara Balıq çox çətinliklərə üzləşir. Hər dəfə ölümlə üz-üzə qalır. Balaca Qara balıq düşüñür: "Ölüüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Ancaq ölümlə qarşılaşa*

ğı yeni, azad həyatın rəmziidir.

Azərbaycanın güneyindəki Astarada anadan olan Söhrab Tahir (1926-2016) "Səadət" və "Şahpur" məktəblərində 9-cu sınıfədək təhsil almış, SSRİ ordusunun Güney Azərbaycana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. O, 1946-ci ildə Bakıya təhsil almağa göndərilmiş, 1950-ci ildə Bakı Tibb Məktəbində, 1952-1957-ci illərdə isə ADU-nun filologiya fakültəsində oxumuşdur.

Kitabxanada təsadüfen əlinə keçən və üstündə "Batıl (məhv olacaq) kitablar" yazılış bağlama onun həyatını tamamilə dəyişmişdir. Bu bağlamada XX əsrin 15-20-ci illərində nəşr olunmuş, alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağlılığı və bəlkə də bütün İranda yeganə nüsxə olan "Kitabı Dədə Qorqud" dastanı və Mahmud Kaşgarlinin "Divanü Lügət-it-Türk" kitabı daha çox diqqətini çəkir. İlk yazılı türk abidası, türkəndili ədəbiyyatın, türk təfəkkürünün ana kitabı olan «Dədə Qorqud» dastanını dərindən oxuyub mənimədikdən sonra, o, həyat istiqamətini müəyyənləşdirir. Öz ömrünü qədim Azərbaycan mədəniyyətinin öyrənilməsinə və xalqa çatdırılmasına, xalqına onun necə böyük, möh-

**1942-ci ildə Təbriz milli kitabxanasında işə başlayan Fərzənə eyni zamanda, oxuduğu mədrəsədə müəllim kimi qalib işləmək təklifi alıb. Kitabxanada gələcəyin folklorşunas alimi bir sırada anadilli kitabları oxumaq, bədii ədəbiyyatla daha yaxın temasda olmaq imkanı qazanıb və şəxsi müttaliəsi sayəsində bilik səviyyəsini, dünyagörüşünü, elmi səviyyəsini inkişaf etdirib. Təbriz milli kitabxanasında sonsuz maraq və həvəslə Azərbaycan türkçəsində yazılmış kitabları, dəvan, təzkirə və əlyazmaları öyrənməyə başlayıb...**

*da bilərem. Önəmli deyil, önəmli olan budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcəkdir.*

Doğrudan da, yolda onun karşısını müxtəlif qüvvələr kəsir ki, onlardan Şəqqa balıq, Bbalıqdan buna nümunədir. Şəqqa balıq kiçik balıqların arasına ədavət salır, onların qüv-

Tahir 1962-1966-ci illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdər, "Səhər" ədəbi tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. O, 4 may 2016-ci ildə dünənyasını dəyişmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.

təşəm bir ədəbiyyata sahib olduğunu göstərməyə həsr edir. Fədakar gənc tədqiqatçı dəstanla bağlı ciddi araşdırılmalara başlayır. O, dəstanın tarixi köklərini araşdırır və mənbə olaraq Azərbaycan, Türkiyə, Avropa, həmçinin Orta Asiyada "Dədə Qorqud" dastanı haqqında yazılmış məqalə və kitabları götürür.